

2026



AZƏRBAYCAN
SİGORTAÇILAR
ASSOSİASIYASI

Bülleten
İYUN

Azərbaycan Sığortaçısının Şərəf Kodeksi

Biz, Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvləri milli mənafeyə, iqtisadi inkişaf və siyasi sabitlik üçün əsasları təmin etməyə qadir yeni sosial-iqtisadi münasibətlərə cavab verən yeni ideoloji doktrinanın yaradılmasının zəruriliyini dərk edərək ümumbəşəri dəyərlərə, hamı tərəfindən qəbul edilən mədəni prinsiplərə, mənaviyyətə və hüquqa əsaslanan sığortaçının şərəf kodeksini işləyib hazırladıq. Sığortaçı bir maliyyə müəssisəsi olmaqla, məhiyyət etibarilə kommersiya mənaviyyətinin qoruyucusudur, təmizliyi, doğruluğu, ağıllılığı, işgüzarlığı, dəqiqliyi həvəsləndirir və bədməsrəfçiliyi, qumar zövqünü, ağılsızlığı, şərəfsizliyi amansızcasına pisləyir.

Belə bir şəraitdə prosesin bütün iştirakçıları – istehsalçılar, satıcılar, istehlakçıların rifahı, ümumiliklə cəmiyyətin tərəqqisi xeyli dərəcədə sığortaçının xarakterindən, səmərəli əməyindən, onun mədəniyyətindən və mənaviyyatından asılıdır.

Sığortaçı özünün gündəlik peşə fəaliyyətində buna can atır:

-Verdiyi sözə əməl etmək. Onun sözü hər cür imzalardan, möhürlərdən və ya veksellərdən qiymətli və etibarlıdır;

-Özünə, öz tərəfdaşlarına və rəqiblərinə münasibətdə ləyaqətli davranmalı. Sığortaçı qanunsuz və natəmiz işdə iştirakdan qətiyyətlə çəkinir və ona yol verməməkdən ötrü mümkün olan hər şeyi edir;

- Müştərinin, tərəfdaşın mənafeyi üzərində öz mənafeyi qədər çalışır. Bu hamı üçün uğurların və rifahın rəhnidir;

-Sirləri qoruyub saxlamaq. Sığortaçı üçüncü şəxslər və təşkilatlar tərəfindən ona etibar olunmuş məxfi məlumatların qorunub saxlanmasında mütləq dərəcədə etibarlıdır;

-Sözlərində və əməllərində dəqiq olmalı. Sığortaçı kiməsə zərər gətirən hər hansı fəaliyyətdən çəkinir. Birincilik uğrunda mübarizədə yalnız ləyaqətli rəqabət qanuni vasitə ola bilər. Kommersiya uğruna, şan-şöhrətə, karyeraya kiminsə hüquqlarının və mənafeələrinin, kiminsə ləyaqətinin və ya rifahının hesabına nail olunmamalıdır;

-İnsan, cəmiyyət, təbiət qarşısında məsuliyyət daşımali. Sığortaçı siyasətdən kənarıdır. Əgər onların fəaliyyəti cəmiyyətin qanunları ilə ziddiyyətə girirsə və ya ümumbəşəri dəyərlər anlayışı ilə üst-üstə düşmürsə, sığortaçı şəxsi, partiya, qrup və ya qurumların mənafeələrinin yedəyində gedə bilməz;

-Millətlərarası mədəni münasibətlərin qərarlaşmasına, beynəlxalq sığorta əlaqələrinin inkişafına kömək etməli, iqtisadi fəaliyyətin istənilən formasında millətçi yanaşma tərzini rədd etməli;

-Sığorta şirkətləri arasındakı münasibətlərdə yekdillik, həmrəylik və qarşılıqlı yardım prinsiplərinə əməl etməli, korporativlik və etimad ruhunu təsdiq etməli;

-Humanizm nümayiş etdirməli. Sığortaçı ölkənin sahibkarlıq ənənələrindən: xeyriyyəçilik və şəfqətdən kənarda qala bilməz. Sığortaçı ehtiyacı olanlara kömək etməyə hazırdır, bunun üçün əlində olan bütün imkanlardan istifadə edir.

İnsanın şərəf və ləyaqəti – Sığortaçı üçün istənilən digər dəyərlərdən yüksəkdə durur!

Azərbaycanda 11-ci Beynəlxalq Sığorta Forumu keçirilib

Forum Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.



Forumun rəsmi açılış hissəsində Azərbaycan Mərkəzi Bankının sədrinin birinci müavini Əliyar Məmmədyarov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Azər Əmiraslanov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova və İcbari Sığorta Bürosunun İcraçı direktorunun müavini Seymur Mirzəyev çıxış ediblər.



Forumda bu il 20-dən çox ölkədən (Qafqaz regionu, Orta Asiya, Avropa, Türkiyə, Rusiya və MDB ölkələri) peşəkar sığorta, təkrarsığorta və broker şirkətlərinin top-menecerlərinin, o cümlədən, dövlət rəsmiləri, millət vəkilləri, yerli sığortaçılar və aidiyyəti təşkilatlar rəsmiləri iştirak ediblər.



Ümumilikdə 400-ə yaxın iştirakçının qatıldığı Forum çərçivəsində özəl pensiya sistemləri, təbii fəlakətlər fonunda təkrarsığorta, türk dövlətlərinin sığorta bazarının birgə inkişaf imkanları, həyat və sağlamlıq sığortaları, sığorta brokerliyində global trendlər, sığorta sahəsində peşəkar təhsil və s. kimi aktual mövzularda panel müzakirələri təşkil olunub.

ASA İslam Maliyyəsi üzrə 20-ci Qlobal Forumda iştirak edib




Azərbaycan Sığortaçılar Assosiasiyasından İcraçı direktor Abas Miskərlinin rəhbərlik etdiyi nümayəndə heyəti və Assosiasiyaya üzv sığorta şirkətlərinin rəhbərlikləri bu gün İslam İnkişaf Bankı Qrupunun 51-ci illik Toplantıları çərçivəsində təşkil olunmuş İslam İnkişaf Bankının (İİB) İslam Maliyyəsi üzrə 20-ci Qlobal Forumunda iştirak ediblər.

Forumda İİB-yə üzv 57 ölkədən maliyyə mütəxəssisləri, o cümlədən, beynəlxalq maliyyə institutlarının təmsilçiləri də qatılıblar.

Türk Dövlətləri Təşkilatı ASA ilə bağlı paylaşım etdi


Nüfuzlu beynəlxalq təşkilat olan Türk Dövlətləri Təşkilatının rəsmi veb-saytında və rəsmi sosial media hesablarında Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə bağlı paylaşım edilib.



Paylaşımnda Türk Dövlətləri Təşkilatının Baş Katibi, səfir Kubanışbek Ömürəliyevin ASA-nın dövrü nəşri olan "Sığorta Dünyası" jurnalının 2025-ci ilin yekunlarına həsr olunmuş buraxılışında dərc olunmuş müsahibəsi haqqında məlumat verilib və müsahibə mətni təqdim olunub.

Azərbaycanın sığortaçı hüquqşünasları Türkiyə təcrübəsini öyrənib

Azərbaycan Sığortaçılar Assosiasiyasının tərkibində fəaliyyət göstərən Hüquq Ekspert Qrupu ilə Türkiyə Sığorta Birliyinin (TSB) Hüquq Komitəsi arasında onlayn görüş keçirilib.



Hər iki tərəfdən geniş tərkibdə heyətin iştirak etdiyi görüşdə TSB-nin tərkibində fəaliyyət göstərən komitələrin iş prinsipləri, sığorta məlumat mərkəzinin iş mexanizmi, məhkəmə proseslərinin idarə olunması və sığorta mübahisələrinin həlli kimi aktual mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və bu istiqamətlərdə Türkiyə təcrübəsi öyrənilib.

Görüşdə qəbul olunan ortaq qərara əsasən, bu kimi görüşlərin hər rüb təşkil olunması yönündə razılıq əldə olunub.

ASA Beynəlxalq Bankçılıq Forumunda iştirak edib

Bakıda növbəti dəfə Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti keçirilib. Sammitdə yerli və beynəlxalq maliyyə institutlarının nümayəndələri, dövlət və hökumət rəsmiləri, yerli maliyyə assosiasiyalarının təmsilçiləri iştirak ediblər.



Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbərliyi və ASA-ya üzv sığorta şirkətlərinin rəhbərliklərindən ibarət nümayəndə heyəti də Bakıda keçirilən 10-cu Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində iştirak edib.

Forum çərçivəsində maliyyə sektorunu maraqlandıran aktual mövzular ətrafında panel müzakirələri təşkil olunub.



Sığorta agentlərinin fəaliyyətinə həsr olunmuş tədqiqat işi aparılıb



Azərbaycanın sığorta sektoru ilə bağlı növbəti tədqiqat işi peşəkar sığorta bazarı iştirakçılarına təqdim olunub.

Azərbaycan Sığortacılar Assosiasiyası, ASA Tədris Mərkəzi və Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən tədqiqat işi "Sığorta agentlərinin yerli sığorta bazarının inkişafında rolunun qiymətləndirilməsi" mövzusunda həsr olunub.

Tədqiqatın əsas məqsədi sığorta agentlərinin ölkənin sığorta bazarındakı mövcud rolunu qiymətləndirmək, onların fəaliyyətinin bazarın inkişafına təsirini araşdırmaq, qarşılaşdıqları çətinlikləri müəyyənləşdirmək və bu sahənin inkişaf perspektivlərini təhlil etməkdən ibarət olub.

Layihə rəhbəri, ASA Tədris Mərkəzinin direktoru Pərviz Quliyev bildirib ki, sığorta agentləri sığorta xidmətlərinin əhali arasında təşviqi, sığorta maarifləndirməsinin artırılması və müştərilərlə sığorta şirkətləri arasında əlaqələrin qurulmasında mühüm rol oynayırlar. Bununla yanaşı, agent fəaliyyətinin səmərəliliyinə təsir edən amillərin müəyyənləşdirilməsi və onların inkişaf imkanlarının araşdırılması məqsədilə bu tədqiqatın aparılmasına ehtiyac yaranıb.

Araşdırma çərçivəsində vətəndaşların sığorta agentlərinə etimad səviyyəsi, agentlər vasitəsilə əldə olunan sığorta məhsullarının payı, agent xidmətlərinin keyfiyyətinə münasibət, agentlərin peşə hazırlığı və bazarın inkişafına təsiri ilə bağlı məsələlər də öyrənilib. Tədqiqat işində həmçinin sığorta məhsullarının satışında agent kanalının üstünlükləri və inkişaf potensialı qiymətləndirilib.

Tədqiqatın nəticələrinin sığorta agentləri institutunun gücləndirilməsi, peşəkar agent şəbəkəsinin inkişaf etdirilməsinə töhfə verəcəyi gözlənilir.

İran dəniz sığortası platforması yaradıldı: "Hormuz Safe"

Fars Körfəzi və Hörmüz boğazı üzərindən yük daşıyan gəmilər üçün Bitcoin və digər kriptovalyutalarla ödənişi qəbul edən "Hormuz Safe" adlı dəniz sığortası platforması istifadəyə verilib. Platforma sanksiyalar səbəbindən ənənəvi maliyyə sistemlərinə çıxışda yaşanan çətinliklərə alternativ yaratmağı hədəfləyir.



Məlumata görə, sistem vasitəsilə həyata keçirilən Bitcoin və digər kriptovalyuta ödənişləri blokçeyn üzərində təsdiqləndikdən sonra sığorta təminatı dərhal aktivləşdirilir və rəqəmsal imzalanmış sığorta şəhadətnaməsi formalaşdırılır. Bildirilir ki, bu platforma gələcəkdə illik 10 milyard dollardan artıq gəlir yarada biləcək.

"Hormuz Safe" platformasının dollar əsaslı ödəniş infrastrukturunu və SWIFT sisteminə alternativ olaraq formalaşdırıldığı vurğulanır. Ekspertlərin fikrincə, İran əvvəllər geosiyasi gərginliklərlə gündəmə gələn Hörmüz boğazı üzərindəki ticarət axını bu dəfə maliyyə gəliri modelinə çevirməyi hədəfləyir.

Geosiyasi parçalanma sığorta sektorunu yenidən formalaşdırır



"Swiss Re Institute" tərəfindən dərc olunan "2026-cı ildə dünya sığortası: Parçalanmış dünyada dayanıqlıq mexanizmləri" adlı sigma hesabatına əsasən, qlobal iqtisadiyyatda ardıcıl yaşanan şoklar, geosiyasi parçalanma və süni intellektə yönələn investisiyalar sığorta sektorunun fəaliyyət istiqamətlərini yenidən formalaşdırır.

Hesabatda qeyd olunur ki, 2026-cı ildə qlobal sığorta haqları üzrə real artım tempinin yavaşması gözlənilsə də, yeni risk sahələrinin meydana çıxması sığorta və təkrarsığorta həllərinə olan tələbatı daha da artıracaq.

Hesabata görə, qlobal sığorta haqları üzrə ümumi real artımın 2025-ci ildəki 3,9 %-dən 2026-cı ildə 1,3 %-ə enəcəyi proqnozlaşdırılır. Bununla yanaşı, təkrarlanan şoklar, geosiyasi proseslər və yeni infrastruktur investisiyalarının şirkətlərin və cəmiyyətlərin dayanıqlığının gücləndirilməsində sığorta və təkrarsığortanın rolunu daha da artıracağı vurğulanır.



Qala Sığorta Azərbaycanda ilk dəfə Takaful (İslam sığortaçılığı) modelini bazara təqdim etdi. Layihə Saf Takaful Sığorta və Təkrarsığorta Brokeri ilə eksklüziv memorandum əsasında həyata keçirilib. Məhsulun təqdimat mərasimində Mərkəzi Bankın rəsmisi, ASA və sığorta şirkətlərinin rəhbərləri, həmçinin Qala Sığortanın geniş heyəti iştirak edib. Bu təşəbbüs sığorta sahəsində İslami prinsiplər və qarşılıqlı həmrəylik dəyərlərinə əsaslanan yeni bir yanaşmanın başlanğıcını qoyur.





Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **19.992 AZN**



Atəşgah Sığorta

Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **22.288 AZN**



Xalq Sığorta

Sığorta növü: KASKO

Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi

Ödənilmiş sığorta məbləği: **31.983.90 AZN**



Sığorta növü: Əmlak sığortası

Sığorta hadisəsi: Yanğın

Ödənilmiş sığorta məbləği: **280.578 AZN**




Sığorta növü: İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
Sığorta hadisəsi: Ölüm halı
*Ödənilmiş sığorta məbləği: **26.301,60 AZN***



MEQA SİĞORTA

Sığorta növü: Avto-icbari sığorta
Sığorta hadisəsi: Yol-nəqliyyat hadisəsi
*Ödənilmiş sığorta məbləği: **18.585 AZN***



MEQA HƏYAT



Sığorta növü: Kredit götürən şəxslərin həyat sığortası
Sığorta hadisəsi: Sığorta olunanın vəfat etməsi
*Ödənilmiş sığorta məbləği: **7.573,93 AZN***



Azərbaycan Sığortaçılar Assosiasiyası

asa_insurance

ASA Azərbaycan Sığortaçılar Assosiasiyası
(Azerbaijan Insurers Association)



<https://www.asa.az/>